

AZƏRBAYCANDAN NƏŞRİYYAT İŞİNİN AKTUAL PROBLEMLƏRİ

Knyaz ASLAN
 Bakı Dövlət Universiteti
 Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdürü,
 pedaqogika üzrə fəlsəfə doktoru, dosent
knyazaslan@mail.ru

Bu məqalədə informasiya cəmiyyəti şəraitində Azərbaycanda kitabşünaslığın, kitabçılıq işinin, kitab nəşrinin, nəşriyyat işinin, redaktor sənətinin müasir vəziyyəti, son zamanlar meydana gəlmiş problemlər, həmin problemlərin həlli yolları və bütövlükdə kitab nəşrinin inkişaf istiqamətlərindən bəhs edilmişdir. Burada eyni zamanda kitabçılıq və nəşriyyat işi sahəsində kadr potensialının formalasdırılması və kadr potensialının gücləndirilməsi, bu baxımdan Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının fəaliyyəti və s. haqqında yiğcam məlumat verilmişdir.

Açar sözlər: Kitabşünaslıq, kitabçılıq işi, kitab nəşri, nəşriyyat işi, nəşriyyat-poligrafiya sahəsi, nəşriyyat redaktoru, Kitabşünaslıq və nəşriyyat işi kafedrası, Bakı Dövlət Universiteti.

Müstəqil dövlət quruculuğu hər bir xalqın tarixən can atlığı ali ideyaların gerçəkləşdirilməsi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə uğurlu siyasetin həyata keçirilməsi, beynəlxalq aləmə integrasiya istiqamətində səmərəli addımlar atılması prosesidir. Bu baxımdan 1991-ci ildə öz azadlığını əldə etmiş Azərbaycan xalqı ötən dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişafi ilə yanaşı milli mədəniyyətin tərəqqisi sahəsində də böyük nailiyyətlər qazanmış, mədəni quruculuğun bütün istiqamətlərində dönüş yaratmağa səy göstərmişdir.

Son illərdə dövlət büdcəsində mədəniyyətə ayrılan vəsaitin üç dəfəyə yaxın artırılması onun inkişafı yönündə xeyli imkanlar açmışdır. Bü tövlükdə mədəniyyətimizin çiçəklənməsi ilə yanaşı onun ayrı-ayrı sahələrinin dirçəlişinə də xüsusi diqqət yetirilməyə başlanılmışdır. Ölkəmizdə mədəniyyətin mühüm tərkib hissələrindən biri olan kitabxana və kitabçılıq işi sahəsində aparılan məqsədyönlü tədbirlər buna parlaq sübutdur.

Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev demişdir: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".

Məlum olduğu kimi, Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə ölkəmizin tarixində ilk dəfə "Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu", 2000-ci ildə isə "Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edildi. Bu qanunlara və ulu öndərin Azərbaycanlıq fəlsəfi konsepsiyasına əsaslanmaqla müstəqil dövlətimizin kitabxanlıq və kitabçılıq siyaseti formalasdı, bu sahə mədəniyyət quruculuğun tərkib hissəsi kimi dövlətimizin qayğısı nəticəsində uğurlu inkişaf yoluна qədəm qoydu.

Müstəqil Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoymulmuş mədəni siyaset müvəffəqiyyətlə davam etdirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latin qrafikası ilə kütłəvi naşrların hayata keçirilməsi haqqında”, “2005-2006-ci illərdə Azərbaycan dilində latin qrafikası ilə çapı nozardə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” və s. kim böyük strateji shəhəriyyət kəsb edən sərəncamları və Dövlət Proqramları dediklərimizə parlaq şübutudur.

Prezidentin 2004-cü il 27 dekabr tarixli "2005-2006-ci illerde Azərbaycan dilində latin qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamına əsasən siyahıya 546 adda kitab daxil edilmiş və hər kitabın 25000 min nüsxə tirajla çap edilmişsin planlaşdırılmış, bəsliliklə, 13 milyon 650 min nüsxə kitabın naşr edilməsi nəzərdə tutulmuşdur. Sərəncamda adı çəkilən bu kitablar 2005-2009-cu illərdə çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə edilmişdir. Dünyada analoqu olmayan bu tədbir müstəqil Azərbaycan dövlətinin mədəni siyasetinin təzahürüdür.

Prezidentin imzaladığı “Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması”, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Programı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Programı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Programı (2005-2007-ci illər)” kimi müümən sənədlərdə kitabxana informasiya sahəsinin inkişafı, modernləşdirilməsi və ayrı-ayrı idarə və müəssisələrin kitabxana şəbəkəsinin inkişafına, əhaliyə kitabxana xidmətinin taskilinə olduqca müümən təsir göstərmişdir.

Göründüyü kimi, bu siyasetin ösəsində kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən maliyyələşdirilməsi, ardıcıl olaraq maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaların ümumaçıq olması, kitabxana işinin

informasiyaladırılması, dünya standartları seviyyesine yükseltilmesi, kitabxanaçlarının sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr durur. Müasir şəraitdə dövlət bütün kitabxanaları yeni adəbiyyatla təmin etmək, kitabxana fondlarını zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirir. Belə tədbirlər içorisində küləvi kitabxanaların və məktəb kitabxanalarının pulsuz olaraq latin qrafikası ilə çap edilən yeni nəşrlərlə komplektləşdirilməsi haqqında prezident sərəncamları olduqca böyük tarixi şəhərimiyət kəsb edir.

Dünyada kitab mədəniyyətinin türk hissəsi olan Azərbaycan kitabı öz qədimliyi, elmiliyi, humanizmi, demokratikliyi ilə fərqlənmış, xalqımızın təhsilinə, elmına, mədəniyyətinə, təriyəsinə, əxlaqına, mənəvi yetkinliyinə, texniki təraqqisinə xidmət etmiş, Azərbaycan xalqının, azadlığının, müstaqilliyinin carxı olmuşdur. Bu keyfiyyətlərinə görə xalqımız kitabı sevmis, onu müqəddəs bilmiş, qoruyub saxlamış, xalqımızın kitabçılarının daim davam etdirmişdir.

Kitab nəşrinə böyük qiymat verən Ulu öndər Heydər Əliyev yazar: "Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi-ictimai hayatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə, kitab vasitəsilə təhsil, elm almışdır. Həyatda yaşamaga fəaliyyət göstərməyə hazırlaşmışdır, ona görə də hor birimiz kitabları borschuyur. Həm kitabları yazırıb-yaratırıq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir."

Heydər Əliyevin bu iibratımız fikirləri müasir şəraitdə bir daha təsdiq olunur, insanların kitaba, olan tələbəti gündən-günə artır. Təsədufi deyil ki, bu mürdik fikirlərin təsdiqi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ölkəmiz qadıim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

Qeyd etmək lazımdır ki, müstəqillik illərində Azərbaycanda nəşriyyatların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq müəyyən hissəsinin informasiya texnologiyası ilə təmin edilməsi, kompüterləşdirilməsi və Internete qoşulması üçün əlverişli şərait yaradılmışdır. Lakin ölkəmizdə kitab nəşri, yayımı və satışı üzrə qazanılmış müəyyən uğurlarla baxmayaraq bütövlükdə kitab mədəniyyəti sahəsində öz həllini gözləyən nöqsanlar və çatışmaqlılar hələ də qalmadıdır.

Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanıqdən sonra ölkəmizdə bazar iqtisadiyyatına keçid dövrü başlamış və bu, bütün sahələrlə yanaşı kitabçılıq və nəşriyyat işinə də öz təsirini göstərmişdir. Bazar iqtisadiyyatına keçid dövrünün tələblərinə uyğun olaraq nəşriyyatlar da cəmiyyətin, xalqın mənafəyinə xidmət edən, ona osla ziyan toxundurmayan vəsitə və üsullarla öz-özünü yaşatmağa, maddi stimul elda etməye səy göstərirdi. Əlbəttə, iqtisadiyyatın belə bir ağır dövründə kitabçılıq və nəşriyyat işi sahəsində qarşıya qoyulmuş yüksək başəri vəzifələri ön plana çıkmak

lazım gəldi. Bununla belə, maliyyə qithığı, kadr çatışmazlığı, satış problemi ciddi çatınlıklar meydana çıxarırdı.

Qeyd edək ki, müstəqilliyin ilk illərində həyata keçirilən özəlləşdirmenin birinci mərhələsində o vaxtkı Mətbuat və İnformasiya Nazirliyinin əksər müəssisə və obyektlərinin, o cümlədən "Azerkitab"ın mağazalarının, bazi nəşriyyatların bu layihəyə qoşulması vəziyyəti daha da müraciətələrindən sonra da nəşriyyatlarla tətbiq olundu. Nəşriyyat-poliqrafiya fəaliyyətinə dövlət nəzarətinin zəifləməsi, senzurun tamamilə aradan qaldırılması, dövlət nəşriyyatlarına və kitab ticarəti müəssisələrinə dövlət təminatının xeyli azalması nəticəsində nəşriyyatların və kitab mağazalarının yerində kitaba dəxli olmayan ayrı-ayrı obyektlər açılıb fəaliyyətə başladı.

İlk dövrlərdə həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətində müəyyən canlanma hiss olunsa da əslində bazar iqtisadiyyatına keçidə bağlı meydana çıxan problemlər bütövlükdə kitabçılıq işinə, kitab nəşrinə öz mənfi təsirini göstərdi. Əthalinin aliciliq qabiliyyətinin aşağı düşməsi, başqa ölkələrdən tətbiq olunan kağız və digər poliqrafiya materiallarının qithığı, eləcə də bazar iqtisadiyyatına keçid dövründə dövlət təminatından məhrum olan nəşriyyatların bu çərətdən cəvliklik göstərə bilməməsi kitab nəşri və yayımı işinin xeyli geriləməsinə və zəifləməsinə səbəb oldu.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan Respublikası nəşriyyat sistemini daxil olan nəşriyyatların və mətbəələrinin 90 faizi müasir tələblərə cavab vermir. İstər paytaxt Bakıda, istərsə də iri şəhərlərdə və rayon mərkəzlərində fəaliyyət göstərən bir neçə nəşriyyat istisna olmaqla onların əksoriyyəti yarasız vəziyyətdədir. Bəzi nəşriyyatlar və mətbəələr isə qaza vəziyyətində olan uyğunlaşdırılmamış və yardımçı binalarda, höttə darısqal şəxsi evlərdə və ya həyətyanı sahələrdə fəaliyyət göstərir. Bu səbəbdən nəşriyyatların yeni informasiya-kommunikasiya texnologiyası ilə təminatı və Internete qoşulması vəsait çatışmazlığı üzündən olduqca ləng gedir. Nəşriyyatların informasiyaladırılması sahəsində aparılan işlər ürəkaçan deyil, onların beynəlxalq alaqlarının yaradılması, beynəlxalq assosiasiyanalarla əməkdaşlığının təşkili sürətlə qloballaşan dünyanın tələblərindən çox geri qalır.

Müsəir informasiya cəmiyyətinin nəşriyyatların qarşısında qoşduğu problemlər içərisində kitab-nəşriyyat-oxucu problemi mühüm yer tutur. İnsan beyninin, zəkasının, təfakkürünün yüksək məhsulə olan kitab Şumer dövründə başlayaraq zamanımıza qədər 5 min ildən artıq bir yol keçmiş, cəmiyyətin inkişaf və tərəqqiyə gedən yolu işləşdirmiş, bəşəriyyətin yaratmış olduğu bilikləri qoruyub saxlamış, unduludan, məhv olmaqdan xilas etmiş, beləliklə, bəşəriyyətə, insanların tərəqqi və inkişafına kamilləşməsinə xidmət etmişdir.

Kitabların keçdiyi bu xeyirxahlıq, humanizm, elmə, təhsilə mədəniyyətə xidmət edən tərəqqi və inkişaf yolu həmişə insanlar tərəfindən yüksək

qiymətləndirilmiş, bütün zamanlarda kitaba böyük sevgi, məhəbbət, hörmət olmuş, mütqaddəs sayılmışdır. Ancaq təssüflə qeyd etmək lazımdır ki, nəşriyyatlarımız bu tələbatı lazımcıca ödəməkdən çox-çox uzaqdadır. Müstəqillik illərində nəşriyyatların, xüsusilə özəl nəşriyyatların sayının artırmasına baxmayaq onların məhsuldarlığı, nəşr edilən kitabların tirajı dövrün tələblərinə cavab vermir.

Doğrudur, müasir informasiya cəmiyyəti şəraitində bəzi ziyalılar Internete və elektron vasitələrə daha çox diqqət yetirməyi, bütün bilikləri elektron vasitələrdən almağın zəruriliyini irəli sürməklə kitabın, kitab nəşrinin əhəmiyyətini azaltmağa çalışırlar. Yadda saxlamaq lazımdır ki, 5 min ildən artıq tarixi olan, bəsər övladının an böyük kəşfi olan kitabızın nə bılık, nə mədəniyyət, nə məktəb, nə də maarif yoxdur. Kitab elm, təhsil və mədəniyyətin əsasıdır. Bunsuz heç bir inkişaf yoxdur. Oxucu İnterneti, televizoru seyir edir, kitabdan isə bılık olda edir.

Kitab yayımı kitabşunaslığın vacib tərkib hissəsidir. Əgər hər hansı bir kitabın ərsəyə golməsi üçün ilk növbədə nəşriyyat fəaliyyətindən keçməsi vacibdir, ikinci mərhələdə o, poliqrafik icradan keçir. Təcrübə olaraq anbarlarda toplanıb qalan hazır kitab son ünvana – oxucuya, aliciya, fiziki və hüquqi şəxslərə, kitabxanalara və digər potensial müştərilərə çatmalıdır. Yalnız kitab ünvannı çatdırıdan sonra missiya yerinə yetirilmiş olur. Bu baxımdan kitabşunaslıq fəaliyyətinin son va vacib mərhəlesi kitab yayımıdır.

Har bir nəşriyyat məhsullarını yayım etmək məqsədilə bu və ya digər şəkildə fəaliyyət göstərmək məcburiyyətdəndir. Bu fəaliyyətin nəzari əsası çox zaman nəşriyyatın fəaliyyət strategiyasından asılı olur. Nəşriyyat işinin hərtərəfli öyrənilməsi bir daha təsdiqləyir ki, dünənin bütün nəşriyyatları öz çap məhsullarının yayılmasında və təbliğində həmişə maraqlı olmuşlar. Nəşriyyatlar özlərinin bu sahədəki fəaliyyətlərini daha uğurla həyata keçirmək məqsədi ilə müxtəlif üsullardan, metodlardan, kitabçılıq işinin zəruri vasitələrindən istifadə etməyə çalışmışlar. Kitabın məvzusunu, məzmununu, ideya istiqamətini, oxucuya təsir dairəsini nəzərə almaqla onun təbliği və yayılması üçün ən zəruri vasitələrdən istifadə edilməsi bütövlükdə nəşriyyatın imicinə müsbət təsir göstərir.

Bu gün də nəşriyyatların fəaliyyətində dövlət sifarişlərini almaq və yerinə yetirmək vacib elementdir. Buraya dövlət sifarişlərinin yerinə yetirilməsi və ya dövlət əhəmiyyətli, dövlətin prioritet saydığı mövzularda ədəbiyyatın sifarişini yerinə yetirmək həm nəşriyyatların ictimai nüfuzunu, həm də məddi-texniki bazasını gücləndirir, onları rəqəbat qabiliyyətli edir.

Hazırkıda kitab mədəniyyəti sahəsində istehlak bazarının ehtiyacları bir neçə elementin məcmusundan formalılaşır:

- 1) Təhsil və özünütəhsil ehtiyacları;
- 2) Həyati ehtiyaclar;

- 3) Peşə yönümlü ehtiyaclar;
- 4) Sosial və psixoloji ehtiyaclar.

Təhsil və özünü təhsil ehtiyaclarının öyrənilməsi və proqnozlaşdırılması dövlət əhəmiyyətli fəaliyyət sahisi olduğu üçün digər ölkələr kimi Azərbaycanda da təhsil sahəsində ədəbiyyatın planlaşdırılması, sifarişi, naşri və yayımı dövlət tərəfindən maliyyələşdirilir və həyata keçirilir. Özünütəhsil sahəsində ədəbiyyatın naşri və ya müəyyən faiqinin respublikaya gətirilməsi bir sira sahələrdə bazar münasibətləri ilə tənzim olunur.

Həyati ehtiyatdan doğan ədəbiyyatın xüsusi çəkisi genişdir və istehlak bazarında öz rəngarəngliyini saxlamaqdadır. Statistik məlumatın təhlili göstərir ki, son zamanlar ən çox yayılan və satılan ədəbiyyatın mövzusu xalq tababatına, evdarlıqla, kulinarıyaya və s. aid olmuşdur.

Peşəyönlü ehtiyacları müəyyənləşdirən ədəbiyyatın çeşidi geniş, tələb olunan nüsxələrin sayı ənənəvi olaraq azdır. Bu baxımdan bazarın öyrənilməsi və proqnozlaşdırılması işi peşkar səviyyədə aparılmışdır.

Sosial-psixoloji ehtiyacları insanların sosial həyatı tələbləri müəyyənləşdirir və buna psixoloji amillər güclü təsir edir. İdeoloji, dini adəbiyyat, müxtəlif təriqətlərin təbliğatı xarakterli naşrları, missioner təşkilatlarının ədəbiyyatı, qadağan edilmiş və ya güclü təbliğatda məruz qalmış naşrlər bu kateqoriyada ümümüləşdirilə bilər. Bununla yanaşı insan hüquqları, azadlıqlar, tarix və mədəniyyət sahəsində insanların mütaliisi bu kateqoriyada təsnifləşdirilir. Təcrübə göstərir ki, bu istiqamətdə istehlak bazarına dövlət nəzarəti və idarə olunması amili vacibdir.

İstehlak bazarında kitab məhsulunun xüsusi çəkisi və bu bazarın hansı mənbələr vasitəsi ilə təmin olunması massalisi kitabşünasların diqqət mərkəzindədir. Azərbaycanda nəşriyyatların inkişafı kitab məhsulunun geniş çeşidini təmin edir. Dövlət sifarişləri çap məhsullarının tirajını artırır. Müsəbat dinamika müşahidə olunduğu bir zaman respublikaya daxil olan rusdilli çap məhsullarının sayının azalmaması nəyin göstəricisidir? Daxili tələbatı ödəyə bilməməyimizin, yoxsa konyukturu düzgün qiymətləndirməməyimizin?

Mütəxəssislər kitab bazarında kitab kütüslərini təyinatına görə asasən üç hissəyə böllürler:

- 1) Bədii ədəbiyyat;
- 2) Kütləvi ədəbiyyat;
- 3) Sahəvi (elmi) ədəbiyyat.

Bədii ədəbiyyat ənənəvi olaraq çox satılan və yüksək tirajla çap edildiyinə görə iqtisadi səmərəli hesab edilir. Kütləvi ədəbiyyatın seçimi, tərtibatı və qiymət siyasəti, agor düzgün müəyyənləşdirilirsa bu da səmərəli layihələrdən hesab edilə bilər. Sahəvi və elmi ədəbiyyatın naşri və yayımı riskli layihələrdən hesab edilir. Belə layihələrdə maliyə dəstəyi olmazsa onların çapı riskli, yayımı isə uzunmüddətli ola bilir ki, uzunmüddətli maliyə

yatırımı tələb edir. Bu istiqamətdə Bakı Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası nəşriyyatlarının müstəsna rolü vardır. Elmi nailiyyətlərimizi ifadə edən və müasir globallaşan dünyanın tələbi ilə bir sira elmi ədəbiyyata olan ehtiyacı bu iki elmi müəssisə geniş çeşiddə çap edərək dövriyyəyə daxil edir və yaranmış boşluğun böyük hissəsini doldurur. Bu nəşrlərin iqtisadi səmərəliyi deyil, elmi dayarı on planda keçir.

Nəşriyyat - oxucu istiqamətində nəşriyyatların fəaliyyəti istehlak bazarının dərindən öyrənilməsini tələb edir. Bazarın öyrənilmə dərəcəsi risklərin faizini müəyyənlaşdırır. Əhalinin sayı az olan ölkələrdə istehlak bazarına xidmət edən nəşriyyatların risk faizi yüksəkdir. Əhalinin sayı, təhsil səviyyəsi, sənayeləşmə və şəhərlərin sayı kitabların tirajını müəyyənləşdirən əsas elementlərdir.

Kitab yayımı Sovet İttifaqında ideoloji fəaliyyət hesab edilirdi. Demokratik camiyyətdə də bu ictimai fəaliyyətdir və bir sira ölkələrdə dövlət əhəmiyyətli fəaliyyət sahisi hesab edilir. Hər hansı bir ölkədə kitab mağazasına girməkə həmin ölkənin elmi və bədii ədəbiyyatının real manzorasını, nəşriyyat fəaliyyətinin genişliyinin, profilqrafiya imkanlarının keyfiyyətini və kitab yayımı mədəniyyətinə görəmək və qiymətləndirmək olar.

Bu baxımdan kitab yayımına bütövlük dövlət nəzarəti tənzimlənməsi vacib şərtidir. Bu iş vaxtaşın həyata keçirilən kitab bazarının monitorinqi hesabına da baş verə bilər. Əsas məsələ monitorinqin düzgün keçirilməsi və monitorinqdən hansı məqsədlərlə istifadə olunmasını avvalcədən müəyyənləşdirməkdir.

Monitoring ölkədə çap olunan ədəbiyyatla, xaricdən gətirilən ədəbiyyatın nisbətini, ölkədə istehlak olunan ədəbiyyatın dil göstəricilərini, mütaliyanın nə qədər kütləvi və ya nə qədər xüsusi olduğunu konkret rəqəmlərlə üzə çıxara bilər. Kitab yayımı ilə ölkədə bir çox qurumlar məşğul olur. Bir sıra təşkilatlar eləcə də dövlət qurumları kitab yayımı ilə peşkar səviyyədə məşğul olmaq məcburiyyətindədir. Təhsilə və mütaliyə rəhbərlik etmək məqsədi ilə kitab yayımının elmi təşkiləci vacib şərtidir. Kitab yayımı ilə məşğul olan kommersiya qurumları da fəaliyyətini sırf bazar münasibətləri ilə qurmamılmalıdır. Belə ki, yüksək gəlir əldə etmək istəyi oxucu bazarında mənəvi və hüquqi dəyərlərin pozulması ilə müşayiələnən. Kitab marketinqinin həyata keçirilməsi zamanı iqtisadi instrumentlərlə yanaşı dövlət və milli maraqlar, əxlaqi və mənəvi normalar gözönölməlidir. Eləcə də daxili bazarın kənar və ziyanlı informasiya intervensiysindən qorumaq, daxili bazar stimulasiyası, reyting göstəricilərinin öyrənmək, lazım gəldikdə bu prosesə təsir edə bilmək kimi vacib fəaliyyət sahisi Azərbaycan kitabşünaslığında öyrənilir.

Təəccübüllü deyil ki, nüfuzlu "PR" texnoloqlar ("Public Relations" – "ictimaiyyətlə əlaqələr") informasiya hücumları və informasiya müharibələri

zamani kitabı va çap məhsulunu vacib alətlərdən biri hesab edirlər. Hər bir ölkə bə kimi hadisələrlə qarşılaşmamaq üçün bir sira forqlı tədbirlər həyata keçirir. Məsələn, vaxtilə Sovet İttifaqı xaricdən gətirilən çap məhsullarına ciddi nəzarət qoymuşdu. Hazırda Rusiya ölkəyə daxil olan çap məhsullarına böyük gömrük rüsumu tətbiq edir. İran İslam Respublikası xaricdən çap məhsullarının alınmasını qadağan edir. Gürcüstən gətirilən çap məhsullarına mövzu məhdudiyyəti qoyur və s. Bu baxımdan Azərbaycan son dərəcə demokratik görünməkdir.

Son zamanlar Azərbaycanda kitab yayımı mədəniyyəti sahəsində müyyən işlər görülmüşdür. Tədris ədəbiyyatının dövlət tərəfindən pulsuz çap etdirilməsi həm kitab bazardakı gərginliyi aradan götürmüs, həm də nəşriyyatlara sabit sıfarişlər tamın edərək onların maddi-texniki bazasını gücləndirmişdir. Respublika Prezidentinin dünya ədəbiyyatı klassiklərinin əsərlərinin latin qrafikası ilə Azərbaycan dilində çap etdirilməsi ilə əlaqədar soroncamı və bu sahaya ayrılmış maliyyə vəsaiti mütaliyə imkanlarını genişləndirmiş, mövcud olan boşluğu doldurmaq istiqamətində faydalı olmuşdur. Eləcə də Milli Ensiklopediyanın nəşri, elmi-kültürlü ədəbiyyatın nəşrinə göstərilən dövlət dəstəyi öz müsbət rolunu oynamışdır. "Heydər Əliyev Fondu"nın nəşriyyat-poliqrafiya fəaliyyəti bir sira istiqamətlərdə kitab məhsuluna ehtiyacların dövlət və milli maraqlar çərçivəsində ödənilməsini həll etmişdir.

Son ilda respublikada nəşr olunan kitabların həm tiraj göstəriciləri, həm də mövzu genişliyi müsbət dinamikanı göstərir. Bu inkişaf ölkənin iqtisadi inkişafı ilə məşğül olanların peşəkarlığından asılı olan faktordur.

Sovetlər Birliyi zamanı respublikamızda cami 10-a yaxın nəşriyyat var idi. Bu nəşriyyatlar ildə 1200 adda 15-16 milyon nüsxə tirajlarında kitablar nəşr edirdilər. Bir kitabın tiraji orta hesabla 12-13 min nüsxəyə qədər olurdu. Hazırda isə ölkəmizdə 150-dən çox özəl nəşriyyat fəaliyyət göstərir. Həmin nəşriyyatların bir ilda buraxdığı kitabların tirajı təxminən 200-500 nüsxə arasında olur. Bu da əhalinin kitaba olan tələbatını ödəmir.

Respublikamızda nəşriyyatlara rəhbərlii edən xüsusi bir qurum və ya Mətbuat Şurası kimi bir şura yoxdur. Nəşriyyatlarda profillər üzrə ixtisaslaşmaya diqqət yetirilmir, nəşriyyat planları tətbiq edilmiş, eləcə də kitab nəşrinin planlaşdırmaq üçün əhali arasında sosioloji tədqiqatlar aparılmışdır. Nəşriyyatların əksarıyyəti öz işini kommersiya prinsipini əsasında qurur, qazanc götürmək məqsədilə bəzən "boz" kitablar buraxırlar. Çünkü belə kitabların müəllifləri kitabın çap üçün pula qızırğalımlırlar.

Kitab ilk növbədə elm və mədəniyyət göstəricisi olduğundan onu bazar münasibətlərinin ixtiyarına buraxmaq, başqa sözlə, alverə qurban vermək olmaz. Kitab nəşrinə və yayımını nəzarətsiz qoymaq əslində mədəniyyəti

nəzarətsiz qoymaq deməkdir ki, o da çox keçmədən əcəbib-qərayib şəkildə meydana çıxı və bizdən qisas ala bilər.

Bələliklə, kitabın naşırında ən çətin problemlərdən biri kitabın yayılması və onun alınması ilə bağlıdır. Bu problem nəşriyyat işçilərinin həmişə düşündürmüs, onun həlli üçün müxtəlif yollar axtarılmışdır. Bu problem müraciət olduğuna və həllinə böyük ehtiyac yarandığına görə bütövlükdə cəmiyyət, mədəni qurumlar, bütün ziyanlılar, eləcə də dövlət idarələri yeni nəşr edilən kitabların yayımında yaxından iştirak etməlidirlər.

Vaxtilə "Orucov qardaşları nəşriyyatı" həm kitab nəşr edir, həm də həmin kitabları daha səmərəli şəkildə tabliğ etmək məqsədilə kitab kataloqları hazırlayıb yayır, kitab mağazaları açırdı. Bu sərfəli əsuldan müasir nəşriyyatlarımız nə üçün faydalananı istəmirlər? İndi Azərbaycanın hansı nəşriyyati tematik plan çap edib əvvəlcədən əhaliyə ünvaniylar? Hansı nəşriyyat müyyən bir kitabı çap etməzdən əvvəl oxucu toplayır, tiraj müəyyənləşdirir, kitab mağazası açır? Təəssüf ki, bu suallara üzərkəcan cavab vermək mümkün deyil...

Respublikamızda nəşriyyat işinin günün tələbləri səviyyəsində təşkilinə mənfi təsir göstərən amillərdən biri də kadr problemdir. Azərbaycan nəşriyyatlarında, xüsusilə son zamanlar yaranmış özəl nəşriyyatlarda kitabçılıq işini, kitab nəşri fəaliyyətini dərindən bilən peşəkar kadrlar olduqca azdır. Kitab nəşri işi böyük dövlət əhəmiyyətinə malik bir məsələ olduğundan nəşriyyatlar ilk növbədə kitabın ideoloji, elmi, mədəni əhəmiyyətini dərk edən, nəşriyyat fəaliyyətindən başı çıxan mütəxəssis kitabşunas kadrları işə götürməlidir. Buna görə də respublikamızda fəaliyyət göstərən nəşriyyatların direktorları kadrları seçilib yerləşdirilməsinə ciddi fikir verməli, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin "Kitabşunaslıq və nəşriyyat işi" şöbəsini bitirən yüksək ixtisaslı gənc mütəxəssislərən istifadə etməlidir.

Təəssüfələ qeyd etməliyik ki, hazırda Azərbaycanda dövriyyədə olan çap məhsulunun ümumi statistikası, o cümlədən ayrı-ayrı diller üzrə statistikası, geniş oxucu kütləsinin informasiyası və mütələhə uçotu apartılmışdır. Ona görə də ölkəmizdə kitab nəşri və yayımı sahəsində dövlət siyasetinin tənzimlənməsində sahə mütəxəssislərinin yardımından bəhrənlənməli, respublikada kitab bazarının vaxtaşını monitorinqlərinin keçirilməsinə, kitab yayımı siyasetinin, eləcə də layihə və qrantların hazırlanmasına, mütəxəssislərin araşdırılmalarına müraciət etmək tələb olunur.

Sovetlər Birliyi dövründə ölkəmizdə kitab ticarətinin vahid sistemi formalşamışdı. Böyük şəhərlərdə və rayon mərkəzlərində kitab mağazaları təşkil edilmişdi, kəndlərdə isə kitablar kənd qarşıq mallar mağazalarında satılırdı. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda və digər iri şəhərlərdə ümumi kitab mağazaları ilə yanaşı ixtisaslaşmış kitab mağazaları da fəaliyyət

göstərirdi. Təkcə Bakı şəhərində 100-dən artıq kitab mağazası var idi. Elə bu qədər kitab mağazası da rayonlarda fəaliyyət göstərirdi. Kitabların tirajının böyük olmasına baxmayaraq, nəşr edilən kitablar demək olar ki, satılırdı.

Ötən əsrin 70-90-ci illərdə respublikamızın ali məktəblərinə də universal kitab mağazaları fəaliyyət göstərirdi. İndi isə demək olar ki, heç bir universitetdə kitab yayımı mərkəzi və ya kitab mağazası yoxdur. Halbuki bələ mərkəzlər bütün ali məktəblərdə təşkil edilsə, kitab mütləciyinə, kitabın yayılmasına müüm hərəkət göstər bilər.

Göstərdiyimiz acımacaqlı vəziyyətin aradan qaldırılması üçün təcili surətdə Bakının hər bir rayonunda, digər böyük şəhərlərdə və kənd rayonlarında kitab mağazaları açılmalı, kitabın reklamına və təhlükigə ciddi fikir verilməli, kütləvi informasiya vasitələrində, o cümlədən radio və televiziyyada yeni kitabları təbliğ etmək üçün daimi rubrikalar yaradılmalıdır. Böyük şəhərlərdə təhsil sistemi müəssisələrinə, mədəni-maarif müəssisələrinə, mədəniyyət saraylarında, parklarda "Kitab günləri" təşkil edilməli, görkəmli müəlliflərlə, yazıçılarla, alimlərlə, jurnalistlərlə görüşlər keçirilməli, kitab, onun tarbiyəsi, elmi əhəmiyyətinə dair təbliğat xarakterli kinofilmər çəkilməli, yeni kitabların satış təqdimatı keçirilməlidir.

Başarıyyatlı global informasiya cəmiyyətinin qurulması mərhələsinə daxil olmuşdur. İndi hər bir ölkənin tərəqqisi ilə növbədə informasiyanın toplanması qorunub saxlanması onun keyfiyyəti və bütün cəmiyyətdə ümuməciq olması və cəmiyyət üzvləri tərəfindən maniçsənilmə dərəcəsi ilə müəyyənləşir. Informasiya cəmiyyətində informasiyanın toplanıb saxlanılması, informasiya istehsalının təşkilində, YUNESKO-nun "İnformasiya hamı üçün" programının həyata keçirilməsində, informasiya mədəniyyətinin, mütləci mədəniyyətinin tarbiyəsində müüm və aparıcı rol oynayan kitabxanaların problemlərinin həlli ciddi bir məsələ kimi cəmiyyətimizi düşündürməyə bilməz.

Bələliklə, kitab nəşri və yayımı işinin son dövr fəaliyyətinin təhlili və ümumişdirilməsi əsasında belə qənətə gəlmək olur ki, bütün dünyada olduğu kimi respublikamızda da son illərdə mütləciyə münasibət dəyişmiş, mütləciyinə səviyyəsi aşağı düşmüş, oxucuların sayı xeyli azalmışdır. Bu acımacaqlı vəziyyətin uzun müddət davam etməsi millatın faciəsinə çevrilə bilər.

Doğrudur, mütləciyə marağın azalması bütün dünyani bürümüş bir meydır. Olduqca təhlükəli bu meylin qarşısını almaq üçün bir çox ölkələr xüsusi strateji proqramları qəbul edib, səmərəli üßular həyata keçirirlər. Bu taleyiüklü problemin həllində mühüm rol oynaya bacayıncı nəzərə alaraq kitabxanaların vəziyyətini yaxşılaşdırmaq, onun oxuculara xidmət işini günün tələbləri səviyyəsinə qaldırmaq zərurəti qacılmazdır.

Məlumudur ki, müasir nəşriyyat, hər şeydən əvvəl, möhkəm maddi-tekniki bazaya malik olmalı müasir informasiya texnologiyaları ilə təchiz edilməlidir. Maddi-tekniki baza dedikdə ilk növbədə nəşriyyatların binası göz önünə gelir. Çox təsəffüf ki, nəşriyyat binalarının çoxu müasir tələblərə cavab vermır. Demək olar ki, bütün nəşriyyatlar mövcud iş şəraitinə uyğunlaşdırılmış köhnə binalarda fəaliyyət göstərir. Müştəqillik illərində respublikamızda yeni nümunəvi nəşriyyat binası tikmək mümkün olmamışdır. Ümid etmək olar ki, yaxın gələcəkdə respublikamız digər sahələrdə olduğunu kimi müasir dünya standartlarına cavab verən nəşriyyat binaları ilə də təmin olunacaq.

Məlum həqiqətdir ki, kitab nəşrinin təşkili və kitab yayımının səviyyəsi yüksək ixtisaslı, peşəkar kadrlardan çox asılıdır. Müasir informasiya cəmiyyəti şəraitində yüksək ixtisaslı, sürətli yeniləşən informasiya texnologiyasından bas çıxaran, cəmiyyətin inkişaf sürəti ilə ayaqlaşan, öz ixtisasını sevən peşəkar nəşrlərə böyük ehtiyac vardır. Təsəffüfə qeyd etmək lazımdır ki, respublikamızın nəşriyyatlarının müasir vəziyyəti bu tələbata cavab vermir. Respiblikamızda nəşriyyat əməkdaşlarının təxminən 80 faizdən çoxunun kitabşunaslıq və nəşriyyat işi təhsili yoxdur. Müxtəlif ixtisaslar üzrə ali və ya orta ixtisas məktəblərinin bitirmiş şəxslər öz ixtisasları üzrə iş tapa bilmədiyidə nəşriyyatlardan və mətbəələrdə işə düzəlir, ixtisasları üzrə iş tapan kimi bu sahəni atıb gedirlər.

Əlbəttə, Azərbaycanda kitab nəşrinin inkişaf dinamikasının ötəri nəzərdən keçirilməsi də göstərir ki, müştəqillik illərində kitab nəşri həm ad, həm də tiraj baxımdan xeyli aşağı düşməsdür. Bunun bir sira səbəbləri var: oxucuların iqtisadi vəziyyətinin aşağı olması, müxtəlif səbəblərdən kitaba və mütləciyə marağın azalması, kitab satışı və yayımı ilə əlaqədar güclü mərkəzlərin yaradılmasının, kütləvi informasiya vasitələrində əhalinin maarifləndirilməməsi, yeni nəşrlərin təbliğ olunmaması və s. Ona görə də müasir şəraitdə respublikamızda nəşriyyat və poliqrafiya müəssisələrinin işində dönüs yaratmaq, kitab nəşrində mövcud olan uyğunluqları düzəltmək, kitabçılıq işinə diqqəti daha da artırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin nəzdində kitab yayımı ilə məşğul olan və onu tənzimləyən ayrıca bir qurumun yaradılmasına ehtiyac duyulur. Bizca, belə bir qurumun təşkili respublikamızda kitab nəşri və yayımı işinə rəhbərlik sahəsində pərakəndəliyi aradan qaldırır, nəşriyyatlara dövlət rəhbərliyini daha da təkmilləşdirir. Həmçinin respublikamızda 150-dən artıq özəl nəşriyyatın fəaliyyətini tənzimləyən Azərbaycan Nəşriyyat İşçiləri Cəmiyyətinin yaradılmasına böyük ehtiyaç duyulur.

Bələliklə, respublikamızda kitab nəşri və yayımı işini günün tələbləri səviyyəsinə qaldırmaq üçün olduqca ciddi tədbirlər görməyin, islahatlar aparmağın, "Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikası Qanunlarının işləməsini təmin etməyin vaxtı çoxdan çatmışdır.

ƏDƏBİYYAT

1. Allahverdiyev B.V. Kitab nəşri: problemlər, müləhizələr, təkliflər // "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal (Bakı Dövlət Universiteti), 2006, 3 (51), s.180-181.

2. Aslan K. Müasir cəmiyyətdə informasiya mədəniyyəti: Elmi məqalə // Kitabxanaşunaslıq və informasiya: Elmi-nəzəri və praktiki jurnal (Bakı Dövlət Universiteti), 2013, №3 (12), s.32-49.

3. Aslan K. Kitab böyük qüvvədir (I yazı) // "Zirvəyə doğru": İctimai intellektual yeniyetmə-gənclər jurnalı (Bakı), 2013, Fevral, №3, s.46-47. (A.Xələfovla birlidə).

4. Aslan K. Kitab böyük qüvvədir (II yazı) // "Zirvəyə doğru": İctimai intellektual yeniyetmə-gənclər jurnalı (Bakı), 2013, Fevral, №4, s.46-47. (A.Xələfovla birlidə).

5. Aslan K. Müasir şəraitdə nəşriyyat işinin aktual problemləri: Tezis // "İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti" mövzusunda Respublika elmi konfransının tezisləri (Bakı Dövlət Universiteti, 20 dekabr 2012). – Bakı, 2012, s.12-16.

6. Aslan K. Kitab mağazalarına ehtiyac artır // Kitabxana.az: Müstəqil elmi-ictimai jurnal, 2012, №7 (12), s.15-19.

7. Azərbaycanda nəşriyyat işi. Bakı: Yeni Nəsil, 2000, 158 s.

8. Xələfov A. Kitabxanaşunaslığı giriş: Dörslik (3 hissədə. H.1. Kitabxanaşunaslığın nəzəri əsasları; H.2. Kitabxana haqqında təlim). Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 400 s.

9. Xələfov A. Kitabxanaşunaslığı giriş: Dörslik (3 hissədə. H.3. Kitabxana işi haqqında təlim). Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003, 314 s.

10. Xələfov A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi: Monoqrafiya. Bakı: Azərnəşr, 2006, 312 s.

11. Xələfov A. Kitabxana və cəmiyyət. – Bakı: Azərnəşr, 2011, 308 s.

12. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu (30 may 2000-ci il) // Azərbaycan Respublikasının Qanunlar Külliyyati, III kitab, Bakı: Qanun, 2001, s.522-526.

13. Umutlu İ. Kitab nəşri bu gün. Bakı: Əbilov, Zeynalov və oğulları, 2004, s.139-192.

14. Vəliyev İ. Redaksiya-nəşriyyat işinin əsasları. Bakı: Günəş, 2004, s.140 s.

CURRENT PROBLEMS
PUBLISHING BUSINESS IN AZERBAIJAN
K.I.ASLAN
SUMMARY

Keywords: Bibliology, books, book publishing, publishing, publishing and printing industry , publishing editor, Department of publishing and book science, Baku State University .

This article discusses the current state of Book Science , book publishing , book publishing , publishing, editorial art , problems have emerged recently , solutions to these problems and the direction of development in general in Azerbaijan in the information society . Here at the same time summarizes information about the formation and strengthening of human capacity publishing activities and the role of the Department in this area Bibliology and publishing of Baku State University .

АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ
ИЗДАТЕЛЬСКОГО ДЕЛА В АЗЕРБАЙДЖАНЕ
К.И.АСЛАН
РЕЗЮМЕ

Ключевые слова: Книговедение, книжное дело, издание книг, издательское дело, издательско-полиграфической отрасли, издательский редактор, кафедра издательского дела и книговедение, Бакинский Государственный Университет.

В этой статье рассмотрена современное состояние книговедения, книжного дела, издания книг, издательского дела, редакторского искусства , проблемы возникшие в последнее время, пути решения этих проблем и направления развития в целом в Азербайджане в условиях информационного общества. Здесь в то же время кратко представлены информация о формировании и усилении кадрового потенциала издательского дела, деятельность и роль в этой области кафедры Книговедение и издательское дело Бакинского Государственного Университета.